



Azərbaycan Respublikası
Təhsil Nazirliyi
BAKİ DÖVLƏT UNIVERSİTETİ
ƏMR R-34
18.04.2011
Bakı şəhəri

**Məzmunu: Elmi-tədqiqat sektorlarında müsabiqələrin
keçirilməsi haqqında**

Məlum olduğu kimi, XX əsrin sonunda Avropa artıq biliklərə əsaslanan cəmiyyət əsrinə daxil olmuşdur. Dünyanın bu hissəsinin sosial-iqtisadi inkişafı əhəmiyyətli dərəcədə biliklərin istehsalından, əldə edilməsindən və istifadəsindən asılıdır. Bu məqsədlə yaradılmış Avropa Elmi-Tədqiqat Mərkəzi (AETM) əsas diqqəti elmi-tədqiqatların strateji vacib istiqamətlərinin işlənilib hazırlanmasına və kadr ehtiyatları ilə effektiv idarəetməyə yönəlmişdir. Praktiki olaraq yaradılması informasiya fəaliyyətləri yolu ilə texnoloji inkişaf və sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün Avropa elminin birləşdirilməsi məqsədi güdən 6-cı və 7-ci Çərçivə Proqramının reallaşdırılması ilə fəaliyyətə başlamışdır. 7-ci ÇP ilə yanaşı TEMPUS, YUNESKO-nun TWAS proqramı, NATO-nun bəzi proqramları, Fransanın Milli Elmi araşdırmalar Mərkəzi, İsveçrə Milli Elm Fondu, Almanyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Ukrayna Elm və Texnologiya Mərkəzi, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi (İtaliya), Dünya Bankı, İslam İnkişaf Bankı, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi və s. dünyada aparılan elmi-tədqiqat işlərini maliyyələşdirirlər.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya» və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı» Respublikamızda elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqtəyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənəşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmi rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir.

Respublika Prezidentinin «Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında» 2010-cu il 9 fevral tarixli sərəncamı, «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə» 2010-cu il 10 fevral tarixli fərmanı Respublikada insan kapitalının inkişafına xidmət edən məqsədyönlü strategiyanın həyata keçirildiyini, respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır.

Son zamanlar Respublikamızda elmin inkişafı ilə əlaqədar, həmçinin bir sıra uğurlu addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2009-cu il tarixli sərəncamı ilə fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır.

Hal-hazırda dünyada elmi-tədqiqat işlərinin maliyyələşməsi dövlət büdcəsindən, Beynəlxalq fondların xüsusi proqramları çərçivəsində, ianələr, daxili qrantlar, təsərrüfat müqaviləli işlər, firmalar və təşkilatlar tərəfindən sifarişlər və digər formalarda həyata keçirilir.

Bunları nəzərə alaraq, BDU-nun beynəlxalq elm və təhsil məkanına inteqrasiyası Universitetin professor-müəllim heyəti və elmi işçiləri tərəfindən uğurla davam etdirilir, praktiki tədbirlər həyata keçirilir. Eyni zamanda Universitetdə elmin inkişafına istiqamətlənmiş daxili "50+50" qrant proqramı təsis edilmişdir. Universitet əməkdaşlarının Tomson Reyters Agentliyi tərəfindən indekslənen jurnallarda 2010-cu ildə çap olunmuş əsərlərinin sayı 2008-ci ilə nisbətən 2,2, 1970-ci ildən başlayaraq sovet dövründə 1982-ci ildə ən yüksək göstəriciyə nisbətən 1,5 dəfə artmışdır.

Lakin bununla yanaşı Universitetin bəzi kafedralarında, ETİ-lərin bəzi şöbələrində, bəzi ETM və ETL-lərdə elmi tədqiqat işlərinin günün tələblər səviyyəsində aparılmadığını, aktuallığını itirmiş mövzular üzərində elmi araşdırmalar aparıldığını, elmi işçilər arasında uzun illər ərzində attestasiyanın keçirilmədiyini, onların bir çoxunun xarici dil və kompyuter biliklərinin zəif olmasını, reyting cədvəlində orta bal göstəricilərinin aşağı olduğunu nəzərə alaraq

ƏMR EDİRƏM

I. Universitetin elmi-tədqiqat sahəsində kadr potensialının gücləndirilməsi, müasir tələblərə cavab verən elmi işçilərlə komplektləşdirilməsi, elmi işçilərin vəzifələrinə təyin olunmanın şəffaf və obyektiv aparılması məqsədi ilə ETİ, ETM və ETL-lərdə vakant yerləri tutmaq üçün 16 aprel 2011-ci il tarixində "Azərbaycan" qəzetində dərc olunmuş elana uyğun olaraq, elmi sektorda müsabiqələri yüksək səviyyədə keçirmək, təqdim olunmuş sənədlərin ekspertizasını təmin etmək, iddiaçıların elmi səviyyəsini obyektiv yoxlayıb qiymətləndirmək və iddiaçıların seçiləcəyi Elmi Şuralara tövsiyə təqdim etmək məqsədilə bir il müddətində səlahiyyəti olan aşağıdakı tərkibdə komissiya yaradılsın:

1.	Əhmədov İdris Məcid oğlu	-k.e.d., Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru	-sədr
2.	Ağayev Şahin Sabir oğlu	-f.r.e.n., Fizika problemləri ETİ-nin aparıcı elmi işçisi	-sədr müavini
3.	Fətəliyev Məmməd Böyükxan o.	-t.e.d., prof., Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri	-üzv
4.	Vəliyev Şamil Qiyas o.	-fil.e.d., prof., Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının müdiri	-üzv
5.	Hacıyev Zeynəddin Camal oğlu	-fə.l.e.d., Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə (humanitar fakültələr üzrə) kafedrasının professoru	-üzv
6.	İsmayılov Çingiz Niyazi oğlu	-c.e.d., Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının professoru	-üzv
7.	Qənbərov Xudaverdi Qənbər oğlu	-b.e.d., Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının professoru	-üzv
8.	Salmanov Vaqif Museyib oğlu	-f.r.e.d., Fizika fakültəsinin Yarımkəçiricilər fizikası kafedrasının professoru	-üzv
9.	Məmmədov Məhərrəm Əvəz oğlu	-fil.e.d. Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru	-üzv
10.	Ağayeva Mənsurə Tiflis qızı	-Filologiya fakültəsinin İngilis dili kafedrasının müəllimi	-üzv
11.	Mahmudova Təranə Ələddin qızı	-fil.e.d., Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi	-üzv
12.	Sadayev Əzbər Şamı oğlu	-f.r.e.n., dos., İnformasiya Texnologiyaları Mərkəzinin müdiri	-üzv
13.	Şirinov Faiq Bəşir oğlu	-Həmkarlar Komitəsi Məclisinin üzvü	-üzv

II. Komissiyaya tapşırılsın ki, müsabiqənin keçirilməsi zamanı iddiaçıların elmi fəaliyyətini əks etdirən göstəricilərinin qiymətləndirilməsi üçün xüsusi anket formaları tərtib etsin. Tərtib olunmuş anketlərdə iddiaçıların son 10 ildə çap olunmuş elmi əsərləri (monoqrafiyalar, məqalələr, o cümlədən, Tomson Reyters Agentliyi tərəfindən indeksləşən jurnallarda çap olunmuş əsərlərinin sayı), iştirak etdikləri qrantlar, xarici ölkə universitet və elmi mərkəzlərinə ezamiyyətlər, xarici dil və kompyuter biliklərinin səviyyəsi və s. öz əksini tapsın.

III. İddiaçıların tələb olunan sənədlərinin təlimata uyğun qəbulu Elmi tədqiqat hissəsinə tapşırılsın. Elanın müddəti bitdikdən sonra, sənədlər Komissiya təqdim edilsin.

IV. Komissiyaya tapşırılsın ki, yuxarıda göstərilənləri rəhbər tutaraq, iddiaçılarla sorğu aparıb, onlar haqqında komissiyanın rəyini (baş elmi işçi vəzifəsini tutmaq istəyənlər üçün - BDU, digərləri üçün isə-fakültə və ya ETİ) Elmi Şuralarına təqdim etsinlər.

V. Elmi Şura üzvləri hər bir iddiaçı haqqında verilmiş tövsiyə ilə tanış olduqdan sonra Şura üzvləri tərəfindən gizli səsvermə keçirilsin.

VI. Səsvermənin nəticələri Rektorun əmri ilə rəsmiləşdirilsin.

VII. Sənədləşmələrə ümumi nəzarət ETH-nin rəisi prof.İ.N.Əliyevaya tapşırılsın.

VIII. Əmrin icrasına nəzarət Elmi işlər üzrə prorektor, prof.İ.Ə.Əliyevə tapşırılsın.

ƏSAS: Rektorun dərkənarı ilə Elmi işlər üzrə prorektorun təqdimatı.

REKTOR

akad.A.M.MƏHƏRRƏMOV